

# Dövlət proqramı regionların mədəni həyatının zənginləşməsinə yeni təkan verəcək

❑ **Prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Respublikası regionlarının 2019 – 2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" təsdiq edilmişdir. Bu proqramda regionların iqtisadi inkişafı ilə yanaşı, sosial sahənin də tərəqqisinə xüsusi yer verilir. Qeyd edək ki, bundan əvvəlki dövlət proqramlarında nəzərdə tutulmuş regionların mədəni inkişafı ilə bağlı məsələlər uğurla həll olunmuşdur.**

Yeni proqramda mədəniyyətin bir sıra prioritetləri müəyyən edilib. Qarşıdakı illərdə regionlarda mədəni irsin qorunması, globallaşma şəraitində mədəni çeşidliliyin daha da inkişaf etdirilməsi, daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası və qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafı, regionlarda mədəniyyət obyektlərinin əsaslı təmiri və tikintisi üzrə müvafiq tədbirlər davam

çərçivəsində nəzərdə tutulan məqsədlərə nail olunmasında, eləcə də ölkə əhalisinin rifahının daha da yaxşılaşdırılmasında mühüm rol oynayır.

Mədəniyyət naziri Ə.Qarayev də bu sahədə mühüm işlərin görülməsinin vacib olduğunu dəfələrlə vurğulayıb: "Bizim qurumun qarşısına müəyyən vəzifələr qoyulub. Bu vəzifələrin icra müddəti müxtəlif vaxtlar üçün nəzərdə tutula bilər. Lakin bizim

təsir göstərir. Bu gün elə bir rayon mərkəzi yoxdur ki, orada Heydər Əliyev Mərkəzi, parkı, xatirə muzeyi açılmasın. Bu, çox təqdirəlayiqdir və ulu öndərə ümumxalq məhəbbətinin bariz nümunəsidir.

Son vaxtlar regionlarda milli-mədəni irsin qorunmasına yüksək səviyyədə qayğı göstərilməyə başlanılmışdır. Bu, dövlətin, onun başçısının mədəniyyətin inkişafına göstərdiyi diqqətin real nəticələridir. Cənab Prezident dəfələrlə bölgələrdə mədəniyyət obyektlərinin açılışlarında iştirak etmiş, ölkədə mədəniyyət siyasətinin uğurla həyata keçirildiyini və bu tendensiyanın gələcəkdə də davam etdiriləcəyini bildirmişdi. Qubada Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında inşa olunmuş "Yaşıl teatr"ın, Gədəbəy Aşıq Musiqisi Məktəbinin, Balakən Rayon



olunmuşdur. Artıq rayonlarımızın əksəriyyətində kitabxana-informasiya mərkəzləri yaradılıb. Bu mərkəzlər region oxucularının istənilən informasiyanı asanlıqla

tədbirlər keçirilən mərkəzlərindən birinə çevrilmişdir. Burada hər il keçirilən Beynəlxalq Musiqi Festivalı Azərbaycan musiqi sənətinin dünyaya integrasiyası prosesində

həyata keçirilən "Xalq yaradıcılığı paytaxtları" adlı layihə artıq neçə ildir ki, uğurla reallaşır.

Azərbaycan ictimaiyyəti hər zaman mədəniyyətin dirçəlişinə, tərəqqisinə böyük önəm verib. Bu gün regionlarda kitabxana, muzey işlərinin genişləndirilməsi, folklor kollektivlərinin, xalq teatrlarının dirçəldilməsi, eləcə də müxtəlif festivalların keçirilməsinə xüsusi diqqət yetirilir.

Son illər mədəniyyətin inkişafından danışanda kadr hazırlığını da nəzərdən qaçırmmaq olmaz. Bilirik ki, son zamanlara qədər mədəniyyət sahəsində yüksək hazırlıqlı kadrların azlığı müşahidə edilirdi. Bu da, sözsüz ki, həmin sahələrdə xeyli problem yaradırdı. Kitabxanalarda, muzeylərdə, teatrlarda yüksək ixtisaslı kadrların hazırlığı prosesinə dövlət böyük dəstək verdi. Bu gün paytaxtda olduğu kimi, regionlarda da ixtisaslı

Naxçıvan şəhərində Möminə Xatun, Şərur rayonunda Qudi-Xatun türbələri, Culfa rayonunda Xanəgah memarlıq kompleksi, Babək rayonunda "Əshabi-Kəhf" Ziyarətgahı Dini Mədəni abidə kompleksi, Qusar rayonunda Şeyx Cüneyd türbəsi, Qax rayonunda Kürmük məbədi, Sumuqqala abidəsi, Gəncə şəhərində Qala divarı, Nizami Gəncəvi məqbərəsi, Hacıqabul rayonunda "Pir Hüseyin" xanəgahı və digər mühüm tarixi-memarlıq əhəmiyyəti olan abidələrdə bərpa-konservasiya işləri aparılmış, bəzi abidələrin ətrafında sel sularından mühafizə üçün drenaj sistemi qurulmuş, ərazisi işıqlandırılmış, qoruqlara gedən magistral yollarda informasiya lövhələri və yol nişanları quraşdırılmışdır.

Artıq regionlarımızın tarixi-mədəniyyət abidələri beynəlxalq təşkilatların da diqqətini cəlb etməkdədir. Bu yaxınlarda Şəki Xan Sarayının şəhərin tarixi mərkəzi ilə birgə UNESCO-nun Mədəni İrs Siyahısına daxil edilməsi bunu bir daha təsdiq edir.

Regionlarımızda milli-mənəvi dəyərlərimizin qorunub gələcək nəsle çatdırılması üçün də mühüm tədbirlər həyata keçirilmişdir ki, bunlar da öz müsbət nəticəsini vermişdir.

Yeni komplekslərin, mərkəzlərin yaradılması Azərbaycanda ümumi mədəniyyət xidmətlərinin səviyyəsinin artırılması ilə yanaşı, mədəniyyət şöbələrinin imkanlarını daha da genişləndirmişdir. Ona görə dövlət tərəfindən qəbul edilən yeni proqramlar istiqamətverici sənəd hesab edilməlidir.

**M.MÜKƏRRƏMOĞLU,**  
"Xalq qəzeti"



etdiriləcək.

Dövlət proqramında qeyd olunan istiqamətlərdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vacib mərhələ olmaqla, ölkə regionlarının davamlı inkişafında və "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası

əsas məqsədimiz bu gün ölkə Prezidentinin apardığı geniş iqtisadi-sosial siyasətin sürəti ilə mədəni xidmətlərin səviyyəsini uyğunlaşdırmaqdır."


Bu uyğunlaşma prosesi son vaxtlar daha sürətlə və uğurla gedir. Doğrudan da, bölgələrimizdə ümumi inkişaf mədəniyyət sahəsinin tərəqqisinə əhəmiyyətli



Mədəniyyət Mərkəzinin və digər rayonlarda yeni mədəniyyət ocaqlarının açılışlarını buna misal göstərmək olar.

Bu inkişafın nəticəsidir ki, mədəniyyət sahəsində də regionlarımızda son vaxtlar ciddi irəliləyişə nail olunmuşdur. Regionlarımızda 50-dən artıq mədəniyyət müəssisəsi inşa

əldə etməsinə imkan yaratmışdır. Eyni zamanda, rayonlarda müxtəlif xidmətlərin təmin edilməsi üçün yeni pilot layihələr həyata keçirilir. Bu layihələrin reallaşdırılması nəticəsində mədəniyyətin bütün sahələrini əhatə edən xidmətlər göstəriləcək. Artıq bir neçə rayonda bu işə başlanılıb. Bu gün Qəbələ rayonu ölkənin mədəni



əhəmiyyətli rol oynayır.

Regionlarda milli-mənəvi dəyərlərimizin təbliğinə və qorunmasına xüsusi diqqət yetirilir. Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, xalq yaradıcılığının təbliği və təşviqi istiqamətində aparılan islahatların davamı olaraq həyata keçirilir. Mədəniyyət Nazirliyi tərəfindən

kadrlar yetərincədir.

Regionlarda da maddi mədəniyyət abidələrinin qorunması və bərpası sahəsində davamlı iş aparılmışdır. Şəki rayonunda Şəki Xan Sarayı, qala divarları, Kiş alban məbədi, Aşağı Karvan-saray, Şəkixanovların evi, Quba rayonunun Xınalıq kəndində Əbu-Müslüm və Xıdır Nəbi məscidləri,